

KƏSİLİŞİN SÜRƏT MODELİNİN DƏQİQLƏSDİRİLMƏSİ VOLU İLƏ ONUN KƏŞFIYYATA MARAQLI HİSSƏLƏRİNİN SONRAKİ MÜFƏSSƏL TƏDQİQATLAR ÜÇÜN AYRILMASI

T.R. Əhmədov, A.M. Əmirov, S.T. Abdurəhimova

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Açar sözlər: 2D və 3D seysmik keşfiyyat, mühitin sürət modeli, Əksolumaların Parametrik Açılması (ƏPA), seysmik şüaların sinma amili, Anomal Yüksek Lay Tezyiqi (AYLT)

Giriş

Neft və qaza geoloji keşfiyyat işlərinin (GKİ) uğuru artıq 60 ildən artıqdır ki, seysmik keşfiyyat işləri ilə müəyyənəşdirilir; bu üsulun tətbiqile əldə edilmiş nəticələr əsasında yataqlardakı quyuların yerləşdirilmə sxemi seçilir, "quru" və aşağı debitli quyuların sayı ixtisara salınır [2, 3, 6, 8].

Seysmik keşfiyyatın inkişafında keyfiyyətin sıçrayışla yüksəlişi texminən 50 il bundan qabaq baş verdi. Məhz həmin illerde seysmik keşfiyyatda ümumi dərinlik nöqtəsi (ÜDN) üsulu geniş tətbiq edilməyə başlanıldı. Lakin ÜDN üsulunun istər 2D, istərsə də 3D variantlarında məlum məhdudiyyətlər vardır; bu üsulla səmərəli nəticələr əsasən subhorizontal və ya böyük bucaq altında yatmayan ayırcı sərhədlərin keşfiyyatında alınır. ÜDN üsulunun modernləşdirilməsinə (təkmilləşdirilməsinə) çox cəhdələr uğursuz nəticələnmişdir. Üsulun hətta səmərələşdirilmiş ən məşhur versiyasında – ÜDN/DMO -da da prinsipial səhvələr vardır. ÜDN üsulunda bir çox məsələlər hələ də öz həllini gözləyir; onlar həll edilməzse Azərbaycan neft-qaz sənayesinin bir çox göstəricilərinə görə qərbin aparıcı şirkətlərindən geridə qalması qəçilməzdür. Azərbaycanda GKİ-nin aşağı iqtisadi göstəricilərinin əsas səbəbi ÜDN üsulunun tövsiyəsi əsasında çoxlu "quru" və aşağı debitli quyuların qazılmasıdır; bu işlər əsasən mürəkkəb seysmogeoloji şəraitli sahələrdə geniş vüsət almışdır. Belə mürəkkəb istər səthi, istərsə də dərinlik seysmogeoloji şəraitlərə malik sahələrə misal Qərbi Abşeronu və Şamaxı-Qobustan NQR-i göstərmək olar. Bu sahələrdə qazmaya cəhdələr dəfələrlə böyük uğur gətirməmişdir. Halbuki karbohidrogen (KH) tələlərinin quruluşunun mürəkkəbliyindən asılı olaraq bu cür səmərəsiz qazmanın həcmini 50 – 80 % azaltmaq və rentabelliliyi yüksətmək olar. Azərbaycanda GKİ-nin səmərəliliyinin aşağı olmasının əsas səbəbi ÜDN üsulu ilə seysmik keşfiyyatın ayırdedilik qabiliyyətinin 30 ildən

artıqdır ki yüksəldilməsinə lazımi diqqətin yetirilməsi, elmi-tədqiqat işlərinin lazımi səviyyədə aparılmamasıdır.

Seysmik dalğa sahəsinin əsas parametrlərindən biri olan dalğaların yayılma sürətinin təyinindəki xətalar əksetdirici səthlərin quruluşunun mürəkkəbliyindən, geoloji komplekslərdə sürətlərin və layların qalınıqlarının və s. deyişməsindən asılı olaraq, 10–60 % və daha çox olur [5, 1, 10]. ÜDN üsulunda sürətlərin təyinindəki belə böyük xətalar sonda geoloji obyektlərin quruluşunun təhrif edilməsinə, seysmogeoloji şəraitin mürəkkəbleşməsilə onların konturlarının izlənməsinin çətinleşməsinə və mürəkkəb interferensiya dalğa sahəsində öyrənilən ərazinin bir çox hissələrində hətta itməsinə getirib çıxarırlar. Seysmik keşfiyyatın bütün bu durğunluq illərində geofiziklər yüksək etibarlılığı ilə seçilməyən ÜDN məlumatlarına əsasən yanlış və ya təhrif olunmuş struktur xəritələr "qurur", yanlış qırılma pozğunluqları çəkirler və s.

Mürəkkəb seysmogeoloji şəraitlərdə ÜDN üsulunun məlumatlarına əsasən struktur qurma xətalərinin dəyərləndirilməsi məlumdur və belə dəyərləndirmələr üsulun tətbiqinin başlangıç mərhələlərində aparılmışdır [1, 5, 3]. Elə o zamanlar seysmik sürətlərin təyinindəki və struktur qurmaların xətaların azaldılmasının nəzəri və təcrübə üsulları işlənmiş və əsaslandırılmışdır - laylı geoloji mühitlərin quruluşunun mürəkkəbliyindən asılı olmayaraq xətalar 1–5 %-dək azaldılmışdır.

Dünyanın aparıcı neft-qaz şirkətləri son 20 - 25 il ərzində geofiziki keşfiyyat işlərində yüksək ayırdedilikli üçölçülü seysmik tədqiqatlarının hərtərəfli və geniş tətbiqi sayəsində geoloji-geoiziki işlərdə (GGİ) keşkin sıçrayışa nail olmuşlar və bunun nəticəsi olaraq "quru" və rentabelli olmayan quyulara məsrəflər onları və bəzən hətta yüzlərlə dəfə ixtisar edilmişədir. Neft yataqlarının keşfiyyatı, mənimsənilməsi və istismarında bir bərelə hesablanmış orta

dünya məsrəfləri 4 dəfəyədək azalmışdır. Nəzərə almaq lazımdır ki, KH yataqlarının axtarışı, keşfiyyatı və istismarı işlərinin əsas həcmi hazırda daha çətin və mürəkkəb coğrafi və geoloji şəraitlərdə aparılmaqdadır.

Seysmik keşfiyyatın ən ümde və mürəkkəb məsələlərindən biri geoloji mühitin sürət modelinin təyinidir, belə ki, adekvat geoloji modelin alınması bu məsələnin uğurlu həllindən çox asılıdır. Əslində, əksolunan dalğa məlumatlarının emalının indiyədək tərtib olunmuş program vasitələrinin mühüm hissəsi cəm ÜON (ümumi orta nöqtə) zaman kəsilişlərinin alınmasına köklənmişdir. Kinematik və statik düzəlişlərin iterasiya ilə seçilməsində əksər hallarda bir sırə formal prosedurların yerinə yetirilməsi ilə siqnalların sıfaz cəmlənməsi əldə edilir və zaman kəsilişi alınır, halbuki, nəzəri olaraq həmin zaman kəsilişini heç də belə emal aparmadan mərkəzi şular üsulu (MŞÜ) ilə, yəni dalğa mənbələri və seysmik qəbuləcəkləri eyni nöqtələrdə yerləşdirməklə də almaq olar. Bu halda sürətlər haqqında informasiya heç lazımdır deyildir. Məhiyyətə cəmləmə sürətləri olan $V_{ÜON}$ qiymətlərinə görə real sürətlərdən xeyli fərqlənir və ona görə də interpretasiyada quyu seysmik tədqiqatları (SSP, seysmokarotaj) ilə alınan sürətlərdən istifadə edilir və quyulararası məkanda sürətlərin interpolasiyası aparılır. Aydındır ki, bir qayda olaraq, belə quyuların sayı azdır, bù da seysmik tədqiqatlarla əhatə edilən sahədə mühitin sürət xarakteristikasının sadələşdirilmiş dəyərləndirilməsinə səbəb olur. Ona görə də elə hallar olur ki, monitoring prosesində yeni quyu məlumatlarının layihəyə əlavə edilməsi nəticəsində qazma ilə yoxlanan geoloji model adekvat olmur və prinsipə yenidən interpretasiya aparılmasını tələb edir.

Problemin qoyuluşu

Mühitin sürət modelinin detal (müsəssəl) öyrənilməsi üçün albəttə ki, seysmik kəsilişin hər bir nöqtəsində orta sürəti təyin etmək lazımdır. Belə imkamı Rusyanın "Pançeya" Qapalı Səhmdar Cəmiyyətinin "PROspekt" adlı program məhsulu verir [2, 3, 4]. Əksolunmaların Parametrik Açılması (ƏPA) üsulu ilə sürət analizi prosesində orta effektiv sürətlər $V_{orta(ƏPA)}$ təyin edilir. Qeyd etmək lazımdır ki, burada effektivlik anlayışı iki amilin təsirinin

nəticəsidir: a) əksetdirici sərhədin formasının naməlum olması; b) üst qatdakı sərhədlərdə sınmaların nəzərə alınmaması.

ƏPA üsulunda birinci amilin təsiri aradan qaldırılır, belə ki, bu üsulda istifadə cdilən temas (kontakt) çevriləməsi sərhədin ixtiyari forma və xarakteri üçün sürətin düzgün seçiləməsi zamanı siqnalların yiğilib-toplanmasını təmin edir [1].


Seysmik məlumatların emal təcrübəsi göstərir ki, şüaların sıfaz cəmlənməsində ikinci dərəcəli rol oynayır, belə ki, cəmləmə zamanı alınan sürət orta sürətə nisbətən 4–5 %-ə qədər yüksək olur. Bu fərq yaxın quyularda alınmış sürət məlumatlarının köməyilə təshih edilə bilinir. Bu zaman orta sürətin profil boyu nisbi xətaları 1–1,2 % - i ötmür və mühitin zamanda kiçik ölçülü və səpələnən lokal qeyri-bircinsliliyindən asılıdır [5, 7, 8,]. Belə əlaqə (bağlılıq) ona gətirir ki, səpələnən (qeyri-bircins) obyektdən əks olunan seysmik impuls fazası sürüşməsi ilə səciyyələnir və minimal fazalı olmaya bilər. Orta effektiv sürətlərə $V_{orta(ƏPA)}$ əsasən alınan interval effektiv sürətlərinin $V_{int(ƏPA)}$ t_0 – dan asılılığı da onlardan xətaları ehtiva edirlər.

Əksolunmaların Parametrik Açılması (ƏPA) üsulunun principial üstünlüyü ondadır ki, zaman oblastında sürətlər hamar əksetdirici sərhədlərdə müntəzəm sıfaz oxları olmadığı halda yalnız dalğa sahəsinin səpələnən, difraksiya etmiş təkiledicilərinə əsasən təyin edilir.


Tədqiq olunan məsələlər və tədqiqatların məqsədi

Səpələnmə prosesində minimal fazalı impuls amplitudun maksimumunun sonrakı fazalara "daşınması" nəticəsində öz minimallıq xassəsini itirir. Bu zaman ƏPA sürətinin avtomatik təyin olunduğu enerjinin maksimumunun daha böyük zamana sürüşməsi sürətin əlavə azalmasına gətirib çıxarır (şəkil 1). Beləliklə, sıxlığı azalan sükurlarda sürətin real azalması ilə yanaşı onun səpələnmə ilə əlaqəli görünən (yanlış) azalması da mövcuddur.

Təbiidir ki, bundan birbaşa axtarışın başlangıç mərhələlərində mərcan (rif) qurmaları, qaz və neft yataqları, tektonik pozulma zonaları kimi seysmik dalğaların güclü səpələnməsi ilə səciyyələnən sıxlığı az olan - səpəleyici obyektlərin ayrılmışında istifadə




Şəkil 1. Zaman (a) və dərinlik (b) kəsilişləri $V_{int(\Theta PA)}$ interval sürətləri kəsilişləri ilə birlikdə



Şəkil 2. ΘPA cəm kəsiliş fragmentində $V_{int(\Theta PA)}$ interval sürətlərinin yerləşdirilməsi (a) və interval sürətlərinin hamarlandırılması (b)

etmək olar (Şəkil 2). Əlbətə ki, axtarış obyektləri müxtəlif mənşəli qeyri-antiklinal tələlər də ola bilərlər. Kəsilişdə sürət paylanması yaxşı öyrənmədən belə tələləri xəritələmək çətin və mürəkkəb məsələdir.

Şəkil 3-də verilən seysmik kəsilişdə kollektorların mövcudluğu ilə Erkən Yurayadək və Yurada kəsilişin sürət xarakteristikasını dəyərləndirməklə karbohidrogen yığımlarının mövcudluğu ilə bağlı sürət anomaliyalarının aşkarlanması məsələsinin həlli nümayiş etdirilir. Bu məsələ belə bir vəziyyətlə bağlı ortaya çıxmışdır: 1 və 2 sayılı quyularda sınaq işləri zamanı kəsilişin aşınma qabığından (bünövrədən)



Şəkil 3. ΘPA ilə alınmış cəm kəsiliş və $V_{int(\Theta PA)}$ interval sürətləri


uyğun olaraq qaz ($300 \text{ min m}^3/\text{sut.}$) və neft ($60 \text{ m}^3/\text{sut.}$) debitləri almamışdır.

Bu quyular «çuru» strukturların yamaclarında qazlımışlar. QGT məlumatlarına görə 1 sayılı quyuda məqsəd (hədəf) intervalında iki yüksək məsaməli, hərəsinin qalınlığı 40 sm olan təbəqə ayrılmışdır. 2-ci quyuda yüksək məsaməli layın qalınlığı $1,8 \text{ m}$ təşkil edir.

Emal nəticəsində almamış $V_{int(\text{OPA})}$ interval sürətlərinin kiçik qiymətləri hər iki halda yamacda aşağıya doğru lokallaşırlar və guman etmək olar ki, bu, nefililik-qazlılıqla və tektonik pozulmalarla bağlı çat zonaları ilə əlaqədardır. Təbii ki, ikinci halda

üslunun kinematik düzəlişlər aparılmışdan son emal olunmuş seysmoqramları götürülmüşdür. Tədqiqatların nəticələri seismik profil üçün ƏPA üsulu ilə alınmış zaman kəsilişi və ona uyğun sürət kəsilişləri şəklində təqdim olunur.

ƏPA sürətlərinin tədqiqi ilə Anomal Yüksək Lay Təzyiqi və həm də neft-qazla doymuş kollektorların mümkün olan yayılma zonalarını aşkar çıxarmaq olar. *Şəkil 4-də* Qala lay dəstəsinin 2-ci və 3-cü horizontları arasında interval sürətin paylanması xəritəsi nümayiş etdirilir. Hövşan yatağına aid bu xəritədə sürətin aşağı qiymətləri qazma ilə aşkar edilmiş Qal_2 və Qal_3 lay dəstələrinin neftlə




Şəkil 4. Alt Pliosen (Məhsuldar Qatın Qala lay dəstəsi) və Miosenda perspektivli obyektlərlə sürətlərin anomal kiçik qiymətlərinin Zig qalxımı (a) və Hövşan paleoqalxımı (b) ilə əlaqəsi

həmin çatlarla karbohidrogenlərin yamacla yuxarıya miqrasiyası baş verə bilər.

doyumluluğunun maksimal qalınlıq zonaları ilə üst-üstə düşürlər. İki anomali zona vardır; birinci anomaliya ($3500 - 3700 \text{ m/san}$) Qərbi Hövşan quyuları ilə, ikincisi isə Hövşan paleoqalxımından cənub-qərba doğru, 1867 sayılı quyudan qərbdə yerləşir (sürətlər).

Tədqiqatların nəticələri

Müfəssəl sürət analizinin aparılması üçün ÜDN



Şəkil 5. Miosenin kəsilişində perspektivli obyektlərlə əlaqəli sürətlərin anomal kiçik qiymətlərinin varlığı

3400 - 3650 m/san civarında). Daha bir anomali zona (3500 m/san-dan aşağı) Hövsan yatağından şerqde yerlesir.

Səkil 5-də Hövsan paleoqalxımnda sürətin anomal kiçik qiymətləri ilə səciyyələnən kəsiliş intervalları göstərilmişdir.

Qərarlar

1. Əksolunmaların Parametrik Açılması (ƏPA) üsulunun principial üstünlüyü ondadır ki, sürətlər düz (hamar) əksetdirici sərhədlərdən müntəzəm eks olunan dalğalar olmadığı halda dalğa sahəsinin səpələnən, difraksiya etmiş təşkili cədilərinə əsasən təyin edilir.

2. Sixlığı azalan süxurlarda sürətin real azalması ilə yanaşı onun səpələnmə ilə əlaqəli görünən (yanlış) azalması da baş verir. Bundan birbaşa axtarışın başlangıç mərhələsində mərcan (rif) qurmaları, qaz və neft yataqları, anomal yüksək lay təzyiqi və tektonik pozulma zonaları kimi seysmik dalğaların güclü səpələnməsi ilə səciyyələnən sixlığı az olan - səpələyici obyektlərin ayrılmamasında istifadə etmək olar.

3. ƏPA-nın Hövsan və Zığ yataqlarında tətbiqi ilə həm Qala lay dəstəsində, həm də Miosendə karbohidrogen yığımları ilə əlaqədar sürətin azalması müşahidə edilmişdir.

ƏDƏBİYYAT:

1. Богатик Г.Н., Гурвия И.И. 2006. Сейсморазведка: Тверь АИС, стр. 605 - 610.
2. Глаголев А.Ю., Кондрашков В.В. 2016. Технология использования закритических отражений в методе параметрической развертки отражений (ПРО) в условиях сложного строения ВЧР: Межрегиональная общественная организация Евро-Азиатское геофизическое общество, журнал Геофизика, № 1, С. 12 - 25.
3. Кондрашков В.В., Анискович Е.М. 1998. Основы метода параметрической развертки отображений (ПРО) как универсального способа обработки сейсмических данных. «Физика Земли», 2, С. 46 - 64.
4. Кондрашков В.В., Анискович Е.М., Богданов А.Н. 1998. Метод параметрической развертки отображений: от концепции до обрабатываю-

щей системы UNISEIS: Межрегиональная общественная организация Евро-Азиатское геофизическое общество. Журнал «Геофизика», № 4, С. 21 - 29.

5. Невинный А.В., Кондрашков В.В., Кузьмин П.Г., Кунук В.А., Ефимов В.И., Чикунова К.В., Гарушев А.Р., Дердуга В.С. 2006. Технологии высокоразрешающей объемной сейсморазведки с параметрической разверткой отражений - основа высокоэффективных геоногоразведочных работ для прогноза и поисков нефти и газа. Технологии сейсморазведки, № 4, С. 51 - 63.

6. Розиков А.С. 2000. Метод расчета мощности слоя и скорости сейсмической волны для зоны малых скоростей в морской сейсморазведке. Вестник МГТУ, том 3, № 1, С. 87 - 88.

7. Dutta N. C. 2002. Geopressure prediction using seismic data: current status and the road ahead. Geophysics 67, pp. 1 - 30.

8. Mallick, S. and Dutta, N.C. 2002. Shallow water flow prediction using prestack waveform inversion of conventional 3D seismic data and rock modeling. The Leading Edge, July.

9. Mukerji T., Prasad M., and Dvorkin J. 2002. Seismic detection and estimation of overpressures: The rock physics basis: CSEG (manuscript submitted).

10. Yang S., Shih C., Dutta N., Chen J., Schultz G., and Banik A. 2002. Vertical velocity analysis for transversely isotropic medium: A practical approach. 64th Ann. Conf. and Exhib., EAGE, Extended Abstracts.

T.R.Ahmedov, A.M.Amirov, S.T.Abdurrahmanova

OUTLINING OF SECTION INTERVALS RECOMMENDED AS EXPLORATION TARGETS FOR FUTURE DETAILED STUDIES BY USE OF VELOCITY MODEL

ABSTRACT

The paper considers problems of Parametric Deconvolution Method (PRO) and its application in the eastern and south-eastern parts of Absheron peninsula in Hovsan and Zykh areas. At first, the current state of seismic exploration in our Republic is analyzed in general. The critical analysis of seismic survey is performed with major attention paid to resolution capability of the method and unconsideration of curvature of reflection borders while processing of acquired data.

The PRO method application has been described, which allowed to avoid "dry" holes drilling. The paper also gives results of PRO method application in Hovsan and Zykh areas with more detailed velocity model and outlining zones of abnormal PRO velocities in Qala suite of Productive Series and Miocene, which related to overpressure zones, and possibly to hydrocarbon accumulations.

Т.Р. Ахмедов, А.М. Амиров, С.Т. Абдурахманова

ВЫДЕЛЕНИЕ ИНТЕРЕСНЫХ ДЛЯ РАЗВЕДКИ ИНТЕРВАЛОВ РАЗРЕЗА ДЛЯ ПОСЛЕДУЮЩИХ ДЕТАЛЬНЫХ ИССЛЕДОВАНИЙ ПУТЕМ УТОЧНЕНИЯ ЕГО СКОРОСТНОЙ МОДЕЛИ

АННОТАЦИЯ

В статье рассматриваются вопросы, касающиеся Параметрической Развертки Отражений (ПРО), применение ее в условиях восточной, юго-восточной частей Абшеронского полуострова, т.е. на площадях Говсаны и Зых. Здесь сначала дается общий анализ ситуации, сложившейся в Азербайджане в связи с применением сейсморазведочных работ. Даётся критический анализ неудач сейсмических исследований, где основное внимание уделено на разрешающую способность метода и на неучет криволинейности отражающих границ при обработке полученных данных.

Описывается опыт применения ПРО, по результатам которого удалось избегать бурение «сухих» скважин. Далее в статье приводятся результаты применения ПРО на площадях Говсаны и Зых, для которых уточнена скоростная модель среды и выявлены зоны аномальных значений скоростей ПРО в отложениях калинской свиты продуктивной толщи и миоцен, которые связаны с зонами Аномально Высокого Пластового Давления и, возможно, со скоплениями углеводородов.